

Ermənilər özlərinə qarşı da qəddardırlar

Müharibə edən ölkənin gözü və qulağı daim düşmən tərəfdə olmalıdır. Çünkü onun nə dediyini, nə etdiyini və nə etmək istədiyini bilmək vacibdir. Azərbaycan sentyabrın 27-dən bugünə kimi düşmənə hərbi, siyasi, diplomatik və informasiya cəbhələrində böyük zərbələr endirib. Nəticədə Ermənistən rəhbərliyi qorxuya düşüb və bu səbəbdən çox hallarda onun nə dediyini, nə istədiyini başa düşmək olmur. Gah deyir sona qədər döyüşcəyik, gah “sühl” istəyir, gah da başqa ölkələrə hərbi yardım üçün müraciət edir.

Aşkar görünür ki, Ermənistən təşviş və qorxu içindədir. Artıq işgalçılardan mührəribənin hansı fəlakətlərə səbəb olduğunu anlamağa başlayıblar. Yaxşı haldır ki, erməni cəmiyyəti bu mührəribənin səbəbkərinin Paşinyanın iqtidarı olduğunu başa düşür. Bu üzdən də cəmiyyətin qəzəb və nifratı ona qarşı tuşlanıb. Paşinyan isə canını qurtarmaq üçün bütün vasitələrdən istifadə edir, o cümlədən günahı Türkiyənin boynuna yixmaq istəyir. Bunuyla məglubiyətinin səbəbini Türkiyəyə yönəltməyə çalışır. Məqsədi bu yolla məsuliyyətdən can qurtarmaqdır. Lakin bacaracaqmı?

Azərbaycan Ordusunun Dağlıq Qarabağı və etraf 7 rayonun işğalından azad edəcəyi gün yaxınlaşdıqca Ermənistən atlığı şər-böhtənin sayı da çoxalır. Əvvəl bu ölkənin rəhbərliyi deyirdi ki, Dağlıq Qarabağda yerli ermənilər öz “vətən”ləri üçün “düşmənlə ölüm-dirim savaşı aparır”. Ardınca da Ermənistəndə total hərbi səfərbərlik həyatə keçirildi. Adamdan soruşalar: eğer Ermənistən döyüslərdə iştirak etmirsə, onda bu səfərbərlik nə üçün-

dür? Niyə bu gün Dağlıq Qarabağda döyüşənin Ermənistən orduşunu olduğunu boynunuza almırsınız?

Bir maraqlı fakt da ermənilərin anadangəlmə döyüşü olduqları barədə illərlə uydurduqları mifin tamamilə dağılmışdır. Artıq erməni əsgəri Azərbaycan ərazisində döyüşmək istəmir. Son dövrlər bu ölkədə koronavirusa yoluxanların sayının sürətlə artması da xəstəliyin özü ilə bağlı deyilmiş. Ermənistənli gənclər cəbhəyə getməmək üçün koronavirusa tutulduqları barədə saxta tibbi arayışlar alaraq hərbi komissarlıqla töqdim edirlər. Bunuyla Dağlıq Qarabağda döyüşməkdən yayınırlar.

Dəmə, ermənilər tekçə bize qarşı qəddar deyillərmiş, özlərinə qarşı da hər cür vəhşiliklər törətməyə qadirdirlər. Məsələn, təzəcə ata olan cavan erməni Dağlıq Qarabağda döyüsməsi barədə hərbi komissarlıqdan arayış gətirməsə, onun övladına doğum haqqında şəhadətnamə verilər. Şərtə əməl edilmədikdə üstəlik dünyaya gələn körpə və onun anası xəstəxanada girov kimi saxlanılır. Digər tərəf-

dən, Dağlıq Qarabağdakı mülki şəxsərlərə döyüş bölgəsini tərk edib Ermənistəna getməyə də imkan verilmir. Adətən, canavarlar ac olanda bir-birini parçalayırlar. Hadi-sələr təsdiqləyir ki, ermənilər əsl canavar xisətlidirlər.

Ermənistənda “arsax” ermənilərinə olan sevgi də yalan imiş. Onları qızışdırıb illərlə dinc şəraitdə yanaşı yaşadıqları azərbaycanlılarla qəsdən düşmən ediblər. İndi Dağlıq Qarabağdan Ermənistəna sığınan ermənilərə qarşı qeyri-insani rəftar göstərilir. Ümumiyyətlə, bu mührəribədə ən çox sarsılan, peşman olan da elə Qarabağ erməniləridir. Ermənistən dövləti onları minimum şəraiti olan yaşayış yerləri ilə təmin etmək belə, istəmir. Onlar da məcbur olub kirayə yaşamaq və ya zirzəmildərə məskunlaşmaq mecburiyyətində qalırlar. Üstəlik, Ermənistən sərəvi vətəndaşları bu fəlakətin səbəbkərini kimi onları görürler. Beləliklə, həzirdə erməni cəmiyyətində ciddi qarşışdırma və parçalanma hökm sürür. Bu vəziyyət gündən-güne dərinleşir. İndi Ermənistəndə hamı ölkədə baş verə biləcək vətəndaş mührəribəsindən qorxur.

Ermənistən üçün fəlakət günü yaxınlaşdıqca Paşinyana olan təziqlər də artır. Dağlıq Qarabağdakı hərbi vəziyyəti müzakirə edən generallər belə, iclas zamanı məglubiyətin səbəbkərini kimi onu hədələyir. Din xadimi isə həkim əvəzinə ona “ruhi xəstə” diaqnozunu qoyaraq “gəzən fəlakət” adlandırır. Zor-

la Dağlıq Qarabağdakı döyüslərə cəlb edilən, yaralanıb əsir düşən erməni keşişi Hovsep Saakyan Araratoviç deyir: “Döyüşdə mənimlə berabər 60 nəfər idik. Deye bili-rəm ki, onlar döyüşmək istəmirdilər. Əksəriyyəti gənclər idi, her kəs evinə qayıtməq, ailələrinə qovuşmaq isteyirdi”.

Qana susamış Paşinyanın isə ermənilərin nə düşünməsi vecinə deyil. “Qəlebə” qazananacan vuruşacağına bəyan edib öz soydaşlarını qırğına verir. Onun bu qəddarlığı erməni cəmiyyətində olan naraziqliqləri daha da artırır. İndi bir məsələ məlum deyil: Paşinyanı kim cəzalandıracaq: bizmi, yoxsa ermənilərin özlərimi? Məlum olan odur ki, Ermənistən təlxək, psixi xəstə olan baş naziri mütləq cəzalandırılmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev zavallı, ruhi xəstə, üstəlik, insan qanına susamış Paşinyanla danışqların aparılmasına mənasız olduğunu bildirib. Bu həm də o deməkdir ki, Paşinyan iqtidarinin sonu çatıb.

Bu gün Ermənistəndək reallıq belədir: xalq xaos, qorxu içinde yaşayaraq fikirləşir ki, birdən türklə dayanmayıb Ermənistən ərazisində (Qarabağdan əllərini üzüblər) girsə, nə olacaq? Digər tərəfdən, övladlarından xəber ala bilməyen anaların qəzəbi iqtidarı qorxuya salıb. Ən başlıcası isə, artıq ermənilər Dağlıq Qarabağda ölmək istəmirlər.

**Rüstəm KAMAL,
“Azərbaycan”**